



(əvvəli ötən sayımızda)

Klyosov linquistik və genetik dəllərlərə əsaslanaraq Priney yanmadanlındakı bask dilinin R1b qaplogrupuna mənsub türkdilli ailəyə aid olduğunu fikrini müdafiə edir. Qədim öntürkələr Sibirin cənubundan hərəkət edərək Volqa-Ural və Qafqaz üzərində keçməklə Anadolunu, Ön Asiya və Afrikanın quzeyi istiqamətindən Priney yanmadasına - İberiyaya gedərək orda maskunlaşmışlar.

Klyosovun fikrincə uyğurlar ən qədim qaplogrup tipinə malik olub doğuda öntürkələrin ən qədim qalıqlarıdır.

Klyosovun genetik araşdırma-nının nəticəsi XIX əsr Avropa tarixçi-lərinin Avropa qitəsinin ən qədim sakinləri və bu qitədə ilk mədəniyyətin yaradıcıları olan lıqurların və iberlərin mənşə etibarı ilə turanlı öntürkələrdən haqqında fikirlərini təsdiqləmiş olur.

Digər türk qruplarına gəldikdə isə Qafqaz türkərinin ümumi əcdadları 6 min ildən çox bir zamandır burda maskunlaşmışlar. Anadoludakı türkər 5500 iddir burda yaşayırlar, Ön Asiyadakı türkər 5300 iddir burda yaşayırlar. Türkər Avropada 4000 min iddir yaşamaqdadırlar. (Klesov A. 2010, Səh. 34)

R1b qaplogrupunun daşıyıcıları olan öntürkər 5700-5100 il öncə Qazaxistanda Botay arxeoloji mədəniyyətinin əsasını qoymuşlar. Son arxeoloji məlumatlara görə at 5500 il öncə ilk olaraq Qazaxistanda əhiləşdirilmişdir. (Klesov A. 2010, Səh. 40-41)

Son dövrlərdəki genetik araşdırma-lar ilə arxeolojik araşdırımların nəticələrinin qarşılaştırılması sa-yəsində insanların ən qədim za-manlarda baş verən miqrasiya hə-rekətlərinin istiqamətlərini müəyyen-leşdirmək yönündə böyük uğurlar əldə edilmişdir.

Amerikalı genetik uzmanı Erika Tamm və qrupu 2007-ci ildə Sibirde və Amerikada aşkar edilən qədim insan qalıqlarının DNT nümunələri ilə həmin ərazilərde yaşayan müa-sır insanların DNA nümunələrini, toplam 623 DNT nümunəsini müqayisə edərək həyata keçirdikləri bir genetik araşdırma nəticəsində "Bering dırğunluq modeli" adlı bir tezis irəli stürdülər. Bu tezisə görə m.ö. taxminen 28 min il qabaq Sibir əha-lisindən 8-10 min nəfərlik bir qrup Bering boğazı yaxınlığında Çukot yarımadasında yerləşərək Son Buz dövrünün sərt iqlim şəraitində əlvə-rişli bir məskən seçərək burda təcrid olunmuş şəkildə minlərlə il yaşış-ılar. Son buz dövrünün başa çatması ilə onlar Bering boğazı üzərində Amerika qitəsinə keçmiş və ordakı yerli insanları meydana gətirmişlər. (Tamm E. 2007)

Biri Sibirde aşkar edilmiş e.q.

netik analizin nəticəsi bu mədəniyyətə mənsub insanların hind-avro-pali və iranlı olduqları iddialarını bəşərmişdir. Pazırık kurqanı in-sanlarının genetik olaraq ən çox xalqlara, sibir tatarlarına, kazaklara və altay xalqlarına bənzəmələri iskit-lərin etnik kök etibarı ilə Ön türklərə mənsub olduqlarını sübut etmişdir. Lakin Pazırık kurqanındaki insanlar tam mongoloid olmasalar da, onla-rın genində mongoloid ünsürü az da olsa nəzərə çarpar. Araşdırımlar Asyanın doğusuna doğru getdikcə

he Eurasian Steppe" internet saytı.)

Türkmənistanın paytaxtı Aşqabad yaxınlığında Anauda aparılan arxeoloji qazıntılar zamanı aşkarla çıxarılan və e.q. 9000 il bundan öncəye aid olan qədim mədəniyyət Sibirin güneyində təşəkkül tapan öntürk etnosunun güneye doğru hə-rəkət edərək burda ilkən qədim mədəniyyətin əsasını qoymuşları haqqında bir sıra tezisləri təsdiq etməkdədir.

Klyosovun və digər genetika uz-manların genetik araşdırımları və müasir arxeoloji tədqiqatlar nəticəsində əldə edilən elmi dəlillər yüz il öncə Avropa linqvistlərinin, tarixçilərinin və etnoloqlarının Turanlı Ön Türkərin ilkən vətənləri və onların mərhələlərle yer üzüne yayılıraq müxtəlif ərazilərdə başəriyyətin ilkən

lər bozkırın heyvandar köçəri turan-lıların təzyiqi ilə qərbe doğru köçlə-rə məruz qalarken nordik irqinə mənsub avropalıları da yerlərindən edərək batıya doğru köçərinə sə-bəb olurdular. (E.Eikstadt, 1934, Səh. 267)

Aykstadt yazır ki, Turanlıları bir hissəsi ən qədim zamanlarda Sibir-dən güneye doğru hərəkət edərək yeni ərazilərdə məskunlaşdırılar. Hə-min yeni Turan indiki Türkmenistandan başlayaraq Qazaxistanın yerləşdiyi ərazini de əhatə edən ərazilədir. Turanlılar sonradan da-ha güneye doğru hərəkət edərək İran və Anadolu üzərində geniş ərazilərə çıxdılar, burda tundrada ol-duğu kimi rütubətli şərait mövcud idi. Lakin sonradan Turanlılar Ön Asyanın bu ərazisində protoaralıq-dənizi insanları timsalında bir rəqib-lə qarşılaşdırılar. Turanlıların İran üzə-rindən qərbe doğru yürüşü sonra-ki tarixi dövrlərdə dəfələrlə tekrara-landı. (E.Eikstadt, 1934, Səh. 280)

Aral-Xəzər və Qaradəniz hövzəsinin yaşayış üçün əlverişli əraziyə əvvəlindən qərbe doğru yürüşü sonra-ki tarixi dövrlərdə dəfələrlə tekrara-landı. (E.Eikstadt, 1934, Səh. 280)

Ələsgər Siyablı

Dünya tarixinin

Turan dövrü



bilgilərə görə hind-avropali və iran mənşəli olduqları iddia edilən iskit-lərin genleri iranlılardan tamamilə fərqlidir. Bu testler nəticəsində iskit-lərin ən çox başqırdlara, sonra isə Volqa tatarlarına, sırası ilə çuvaşlara və udumtlara bənzədiklərini sübut edilmişdir. Bu analizlər iskitlərin çox az dərəcədə taciklərə də bənzədik-lərini aşkar etmişdir ki, bu onların özək və türkənlərlə qarışması nəticəsində mümkün ola bilər. Abdi-bəl kurqanından əldə edilən maddi nümunələrin də Pazırık kurqanında-kılarla eyni olduqları müəyyən edilmişdir. Beləliklə, genetik analiz nəti-cəsində Doğu bölgəsindəki iskitlərin Ön türkərin əcdadları olduqları aydın şəkildə sübut olunmuşdur. Pazırık kurqanından əldə edilən ge-

türkərin genetik yapısında monqoloid izlərinin tədricən artdığını göstərir ki, bu da sonrakı gec dövrlərdə monqoloid tipinə mənsub insanların batıya doğru hərəkət etməsinin nəti-cəsidi. Burdan belə bir nəticə doğur ki, artıq e.q. IV-III yüzilliklərdə öntürkələr kimi qəbul etdiyimiz iskitlər monqol irqi ilə müəyyən qarışma məruz qalmışlar. E.q. IV-III yüzilliklərdəki iskit insanların genetik nü-munələrinin 2400 il sonra həmin coğrafiyada yaşayan türk xalqlarına bənzəməsi türkərin bu coğrafiyaya eramızın ilk əsrlərində gələrək bur-dakı xalqı türkəldirdikləri haqqında ki elmi gerçəklilikə uymayan iddialarını kökündən rədd etməkdədir. ("Ancestry and demography and descendants of Iron Age nomads of

mədəniyyət mərkəzlərinin meydana gətirdikləri haqqında fikirlərini təsdiq etməkdədir.

Turan irqini Avropa irqinin bir qolu hesab edən Alman Antropoloqu Egon Aykstadt Cənubu Sibir əs-ki Turan, Türkmenistandan başla-yaraq Kazaxistani da əhatə edən Orta Asiyani isə Yeni Turan adlandırır. O Sibir Avropa irqinin, o cümlədən Turan və Nordik irqlərin ilkən vətəni və sonradan bəşər mədəniyyətinin mərkəzi olduğunu yazar. O, Turanı, yəni Sibirin güneyini bəşərriyyətin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir. Turan irqi Sibirin qərbində durma-dan göllər boyunca hərəkət edirdi-ler. Öz özlüyündə bariçıl və mədəniyyətsever olan Turanlılar və türk-

şəraitdə inkişafı onların yaşayış və fealiyyət alanlarının durmadan qərbe doğru genişlənməsinə və yeni öntürkələrin meydana çıxmamasına səbəb olurdu. Aral dənizi və Ural dağları arasında ərazi qərbe doğru uzanan təbii köprü və yol roluunu oynayır. Turanlıların Avropaya doğru yayılması burda Şimal dənizi ətra-fında maskunlaşmış avropalı nordik irqin öz yerlərini tərk edərək Rusiya-nın cənubuna doğru irəliləmələrinə səbəb oldu. Ural yolu turanlıların qərbe doğru yolu olduğu kimi avro-palıların da geriye, Sibirə doğru köç-lerinin başlıca yolu təşkil edirdi. Turan irqinin təsiri nəticəsində Av-ropanın biodinamik hərəkətlilik baş-lmış oldu.

(ardı gələn sayımızda)